

“Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi” fənni üzrə imtahan sualları

1. Beynəlxalq valyuta sistemi və tədiyə balansı.
2. Tədiyə balansı anlayışı.
3. Tədiyyə balansının strukturu.
4. Tədiyə balansının cari əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formaları.
5. Tədiyyə balansı üzrə cari əməliyyatlar.
6. Tədiyyə balansının valyuta kursuna təsiri.
7. Yamayka valyuta sistemi.
8. Avropa valyuta sistemi.
9. Azərbaycanın tədiyyə balansı və Azərbaycanın beynəlxalq investisiya mövqeyi.
10. Cari əməliyyatlar balansında yer alan beynəlxalq xidmətlər sahəsindəki ticarət.
11. Valyuta kurs sistemi. Valyuta siyasəti.
12. Gənc dövlətlərin valyuta siyasəti.
13. Mərkəzi bank – valyuta siyasətinin həyata keçirən institut kimi.
14. Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri.
15. Real və nominal valyuta kursları arasındakı fərq.
16. Valyuta siyasəti, onun növləri və formaları.
17. Beynəlxalq bankçılıq.
18. Beynəlxalq bankçılığın böhranı.
19. Beynəlxalq bankçılığının mahiyyəti.
20. Beynəlxalq bankçılıq fəaliyyətində risk növləri.
21. Beynəlxalq bankçılıq fəaliyyətində yeni kreditləşdirmə texnikaları: lizinq, faktoring, forfeytinq.
22. Xarici bankların Azərbaycan Bank Sistemində yeri.
23. Beynəlxalq pul və kapital bazarı.
24. Beynəlxalq pul bazarı: valyuta bazarı və avropul bazarı.
25. Valyuta bazarının funksiyaları.
26. Valyuta interbank funksiyaları.
27. Azərbaycan valyuta bazarının tənzimlənməsi.
28. Valyuta bazarının növlərinin səciyyəsi.
29. Valyuta bazarının unstitusional quruluşu.
30. Valyuta bazarında müxabirləşmələr və valyuta məzənnərinin növləri.

31. Azərbaycanca valyuta nəzarətinin məqsəd və istiqamətləri.
32. Pul bazarında əməliyyat görən alətlərin xarakteristikası.
33. Beynəlxalq kredit və dünya iqtisadiyyatında borc böhranı.
34. Beynəlxalq kreditin mahiyyəti.
35. Beynəlxalq kreditin funksiyaları.
36. Beynəlxalq kreditin dəyəri.
37. Ölkənin xarici borclanmasına təsir edən amillər.
38. Kreditor olan kommərsiya banklarının problemləri.
39. Beynəlxalq portfel investisiyası və riski.
40. Beynəlxalq portfel investisiyası.
41. Portfel investisiyasına təsir göstərən amillər: daxili amillər və xarici amillər.
42. İnvestisiya alətlərinin növlərinə görə çeşidli portfel investisiya fondlarının təşkili.
43. Beynəlxalq maliyyə-kredit təşkilatları.
44. Beynəlxalq kredit təşkilatlarının hüquqi durumu.
45. Beynəlxalq maliyyə təşkilatlarından ən mühümü Beynəlxalq Valyuta Fondu.
46. BVF-nin Azərbaycanda fəaliyyəti.
47. Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrə yönəlik kredit siyasəti.
48. Beynəlxalq maliyyə-kredit təşkilatları: ümumi anlayış və təsnifat
49. İslam banklarının çalışma mexanizmi.
50. Qlobal bank – valyuta böhranları.
51. Qlobal borj böhranı və kreditor olan bankların problemləri
52. Böhranların beynəlxalq maliyyə arxitekturasına təsiri
53. Maliyyə böhranı haqqında nəzəri fikirlər.
54. Maliyyə böhranlarına təsir edən amillər.
55. Bank sistemində antiböhran tədbirlər.
56. Müxtəlif ölkələrdə dövlət orqanlarının tətbiq etdikləri antiböhran tədbirlərin təhlili.
57. ABŞ və Kanadanın pul-kredit sistemi.
58. ABŞ-ın bank sisteminin səciyyəsi.
59. ABŞ dolları dünyada əsas ehtiyat valyutası kimi.
60. Kanada banklarının fəaliyyəti.
61. ABŞ-nın investisiya banklarının fəaliyyəti.
62. ABŞ-nın əmanət institutlarının fəaliyyəti.
63. Kanada bankının əsas vəzifələri.

64. Avropa Birliyi üzv ölkələrinin (Avro zonasına daxil olmayan ölkələr xaric olmaqla) pul-kredit sistemi.
65. Avropa valyuta sisteminin fəaliyyəti.
66. Almaniyanın bank sistemində ikinci həlqəsi – kommersiya bankları.
67. Avropa Birliyi ölkələrinin vahid pul sistemini tənzimləyən ilk maliyyə müzsisəsi Avropa Valyuta İnstitutu.
68. Avropa İnkişaf və Yenidənqurma bankının kredit siyasəti.
69. Fransanın pul kredit sistemi
70. Fransız kommersiya banklarının fəaliyyətinin təhlili.
71. Britaniya Krallığının pul kredit sistemi.
72. Funt sterlinq dünyanın əsas strateji valyuta ehtiyatı kimi.
73. Yaponiyanın pul və kredit sistemi.
74. Çin Xalq Respublikasının pul və kredit sistemi.
75. Yaponiya Bankı ölkənin Mərkəzi Bankı kimi.
76. Yaponiyada fəaliyyət göstərən xarici banklar.
77. Türkiyənin pul və kredit sistemi.
78. İran İslam Respublikasının pul və kredit sistemi.
79. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının məqsəd və vəzifələri.
80. Türkiyədə İslam bankçılığının fəaliyyəti.
81. Qlobal maliyyə bank bəhranı.
82. MBD üzv olan ölkələrinin pul və kredit sistemi.
83. RF Mərkəzi bankı kredit təşkilatlarının fəaliyyətinə nəzarət orqanı kimi.
84. Rusiya Federasiyasının pul kredit sistemi.
85. Belarus Milli Bankının məqsəd və funksiyaları.
86. Qazaxıstan Milli Bankının funksiyaları.
87. Ehtiyat valyutaların əhəmiyyəti.
88. Beynəlxalq pulun formaları.
89. Qenuya valyuta sistemi.
90. İngiltərənin kredit sistemi.